

Keçmişini öyrənməyən gələcəyini qura bilməz!

Tarix təkrarlanır, odur ki, olmuşları öyrənib lazımi nəticə çıxarmaq və bir daha sahə etməmək üçün növbəti mərhələlərda nəzərə almaq vacibdir!

XX əsrin əvvəllərində Azərbaycan xalqı böyük zəhmət və qurbanlar bahasına dövlət müstəqilliyi qazandı. Lakin Azərbaycan Xalq Cumhuriyyətinin ömrü cəmi 23 ay oldu...

Ötən əsrin sonlarında qazanılan dövlət müstəqilliyi də eyni aqibəti yaşayacaqdı. Əgər ulu öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaq Azərbaycanı parçalanmaqdan, dövlət müstəqilliyini isə məhv olmadan xilas etməsəydi!

Uzun əsrlərdən sonra qazanılan və yaşıdalı, əbədiliyə çevrilən dövlət müstəqilliyi hər birimiz üçün müqaddəs və əzizdir!

Varisi olduğumuz Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyini Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə bu ildə təntənə ilə qeyd etdik. Şərflə yubileyə hazırlıq dövründə müstəqilliyin özü və sonrakı taleyi ilə bağlı müxtəlif mətbə orgənlarda gedən məqalələrin kiçik bir qismını qəzetişimizdə dərc etməklə baş verənlərə yenidən diqqət çəkirik!

Oxumaq, bilmək və nəticə çıxarmaq üçün!

Cümhuriyyət bayramı

Yeni Türkiyənin 2 böyük günü var: 23 Nisan (aprel 1920) İstiqlal günü ilə 29 oktyabr (1923) Cumhuriyyət günü!

23 Nisan səltənət enqazı altında yeni bir qüvvət və həyatla yüksələn genc türk millətinin xaricə qarşı mövcudiyət və istiqalılını, 29 teşrini-əvvəl - oktyabrdə səltənət və xilafət müəssisələrinin eçz (acizlik) və inadına rəğmən əsarət zəncirini qıraraq kendi halisini bizzat təmin edən türk xalqının hakimiyət və hürriyyətinə təsbit edən 2 mübəccəl (öyünlülcək) gündür.

Türk inqilabı namile təbcil olunan Anadolu hərəkatı, bizcə, Şərqi istila edən milli istiqalı hərəkatının ən mütəkamil bir nümunəsidir. İki sənə əvvəl, 29 oktyabr qərarını təhlil edərkən, "Şərqi istila edən milli hərəkatın xalq hərəkatı olduğunu, xalq hərəkatının təsis edəcəgi hökumətin də "mənə etibarilə demokrasidən, şəkil etibarilə də cumhuriyyətdən başqa olmayacağını" zikr etmişdi.

Demokrasi, bizcə, müxtəlif təbəqati-ictimaiyyəyi haiz olub, daima haldan hala keçərək, təkamülde bulunan cəmiyyətin vaxt və zamanın təsirile istehsal işlərini tənzimdəki rolları dəyişən mütərəqqi zümrələrin səri-kara gəlməsini qolaylıqla təmin edən idarə sistemidir. Bu sistem, zahiri təşkil edən bir təqim təmsili-ümumi müəssisə və mərasimindən (məclisler, intixablar) arayı-ümumiyyəyi müqətəzi əmanatdan ibarət olmaqla bərabər, demokrasinin əsil ruh və mənasını təşkil edən şey, heç şübhəsiz ki, təcrübəye bağlı müsbat elmlərlə, tərəqqi fəlsəfəsinə müstənid mənzumeyi əfkardır. Hətta deyilə bilir ki, elmin hürriyyətini əqli bəşərin hər növi qayğılarından azad olunuşunu, fərdin, digərin hürriyyət və hüququna təcavüz etməmək surətılı, hər növi hürriyyət və istiqalı təmin edəməyən bir idarə demokrasi müəssisələrinin zahire aid bütün şəkillərini məhfuz bulundursa belə, həqiqi demokrasi deyildir. Bunun üçündür ki, demokrasiyi təsis etmək məqsədi ilə zühur edən ixtillallarda inqilabçılar ruh və mənəyi inqilab tamamilə təhtitəminə alınmadıqca şəklin, hər cəhətcə mükəmmel olmasına degil, hər halda müəssir olmasına baxarlar. Demokrasiyi təsis etmək və zifəyi tarixiyyəsi ilə müvəzzəf olan təcəddüd zümrəsi vəzifəsinin bitdiginə bir tərəf qane olmayan, inqilaba min dörtlü əngəller çıxaran mürtəcə zümrələrə qarşı şiddet göstərmək, xəstəsini ölümdən qurtarmaq üçün şəfqət və mərhəmət hissili mütəhəssis olduqları mühəqqəq bulunan cərahalar kibi, cəmiyyət vücdunda konqren halını alan əzayi, bila-aman kəsib atmaq mecburiyyətindədir.

Milliyyətpərvər Türkiyə işte böyle mühüm bir təcrübə ilə məşğuldur. Türk demokrasisini təsisə müvəzzəf olan tərəqqipərvər zümrə nə məsudur ki, zamanın iqtizasını həqiqilə müdrik, inqilabın mexanizmənə tamamilə aşına, milyonları sövq və idarəyə qadir böyük bir rəhbərə malikdir. Bu rəhbərin nurlu irşadları ilə zaman-zaman ortaya atılan tərəqqi və təməddün şəhərləri bizi türk demokrasisinin müvəffəriyyətini təmin edəcək mənzumeyi-əfkarın təhəqqiqənən kəndinə en böyük və ən müqəddəs bir əməl ittihad etmiş qüvvətin, Türkiyə inqilabında amili-müəssir olduğu haqqında pək böyük ümidi vermekdədir. Biz görüyور ki, Türkiye inqilabı demokrasinin mənəviyyat qismində aid xüsusatda təessüb göstərəcək qədər radikalıdır. Ehtimal ki, böyük və əsaslı inqilabların ruhiyyatına həqiqilə vaqif olmayanlar və yaxud işin bu cəhətinə əhəmiyyətlə tələqqi etməyənlər fəs yerinə mütləqa şapka geymənin lüzumunu dərk edəməz heyrətdə qalırlar. Fəqət böylələri unutmasınlar ki, inqilablari, mütefəkkir və münəvvər zümrə həyat və qanunlar üzərində icrayi təsir edən fikir və dəsturların təbəddülündə görürsə də, xalq kütlesi, bu təbəddülü yalnız gözüne girecək qədər dəyişən zahirlərlə anlar və yalnız bu kibi hadisələr üzərinə düşünür. Xalq kütlesinə nəqllə degil, əqilə qiyət vermənin lüzumlu olduğunu anlamaq üçün istədiyi sərpüşü (baş örtüyü) geyməkde məhzur olmadığını bizzat göstərməkdən daha müəssir bir propaşanda olurmu?...

Mənəviyyatdakı təbəddülləri onların bir növü rumuzunu (rəmzlərini) təşkil edən zahiri qiyafətin dəyişməsile dərk və bunun üzərində düşüncəgini qəbul etmək bərabər, kütlenin, məruf bir görüşə rəğmən, pək maddi düşünür bir vücut olduğunu da heç bir vaxt unutmayalı. Başına

şapka geydirdigimiz xalqın yaşayışındaki şərait dəxi şapkaların həyatına bənzədəməz və bu xüsusla kəndisine yarın üçün məxsus bir ümidi verməzsiniz və geydirəcəğiniz şapkaların yırtılacağı həmən mühəqqeqədir. Fəqət nə mutlu ki, hər tərəfdə böyük təhalükələ şapka geydiyi xəbər verilən Anadoludan bize əndişəmizi mucib xüsusda dəxi ümidi xəbərlər gəlməkdədir. Cumhuriyyət hökumətinin türk kültəyi-əsliyyəsini təşkil edən Anadolu köylüsüne istinad eyləmək və bu kütłə içində çıxan istehsal nazimi mütərəqqi bir züreyi tutmaq siyaseti yürüdügüni göstərən iqtisadi təşəbbüsleri təsviq etdiyi görilməkdədir. Bunun ən böyük və en müsbət dəlili isə hökumətin dəməryolları haqqındaki əzmi və müvəffəqiyyətidir. Türk köylüsü kəndinə yeni şəhərlər, yeni sərpüştlər gələn hökumətin kağıni (köşk) arabası ilə degil, "Od arabası" ilə gəldığını görüyor. Bunun üçündür ki, o, görənəklərinin yixildiğini suyi-təfsir edərək kəndisine yanaşan müfəttin və mürtəcələri degil, kəndisini zəfərdən zəfərə yürüten rəhbərlərin arasından qoşdu. "Kurdistan əsyarı" namile məruf irtica hadisəsində fəsli mütəəssiblərə degil, şapkalı münəvvərlərlə getdi, demokrasının müvəffəqiyyət və qələbəsini təmin etdi.

Bu müvəffəqiyyət bizi sevindirir. Türkiyə üçün seviniriz. Yalnız Türkiyə üçün deyil, eyni zamanda bütün Türkülük üçün də seviniriz.

Milliyyətpərvər demokrat xalq Türkiyəsinin bütün Şərq, ələlxüsəs bütün Türk dünyası üçün mənəvi və mədəni bir rəhbər olduğunda şübhəmə var? Türk dünyasının gerek Türkliyə kibi müstəqil olan yeganə məməkəti ilə gerek əsərət və işgal altında yaşayan digər məməkət və qövmləri, zamanımızın sıfəti-kaşifəsini (əmməmə növünü) təşkil edən ixtılal və inqilab həyəcanları içinde çalxanıb duruyorlar. Bu çalxantının Anadoluda artıq milli demokrasi hədəfinə doğru salım bir istiqamət aldığını görüyoruz. Halbuki başda Azərbaycan olmaq üzərə Sovet idarəsində bulunan digər türk qövmlərinə təmamilə başqa bir istiqamət veriliyor. Orada milliyyət və demokratizmin küfr və dələl (keçmiş) olduğu fikri tərviz olunuyor. Bu dələlet-i-kirriyyəye qarşı komunizm əsərətindəki türk qövmlərinin yeganə ümidi demokrasının Türkiyədəki zəfərinə mətūfdur (dönüşdür). Qeyri təbii komunizm idarəsinin bir gün gəlib də rəf ediləcəginə qane bulunan bu Türkiyə xaricindəki türklər bir gün gəlib də milli demokrat bir həyat yaşayacaqlarına qüvvətə inanıborlar.

Bu fürsətin kəndilərinə keçdiyi sırada, heç şübhə yoxdur ki, onlar Türkiyənin təcrübələrindən və demokrat Türkiyə labaratuvarında işlənəcək milli demokrat hars və ürfanından kəmaliyə istifadə edəcəklərdir.

Türkiyədə Cumhuriyyət və demokrasi fikir və ənənəsinin kökləşib tamamilə müzəffər olmasına Azərbaycan gəncligi bilməsə məmənun olur. Çünkü bu idarənin xaricə qarşı əzəz edəcəgi feyzindən ilk sırada istifadə edəcək bir cəmiyyət varsa o da Azəri Türkülüyüdür.

İki qonşu və qardaş cəmiyyət qismi münəvvərinin başqa-başqa məfkurələr daşıdığından nə kibi zərər gəldigini Azərbaycan gəncligi bir dəfə təcrübə eyləmişdir. Azərbaycanın ilk hələsindən kəndi yardımına gələn Türkiyə dövlətinin bünyəsindəki səltənətçiliklə yeni doğan Azərbaycan dövlətinin bünyəsindəki cumhuriyyətçilik arasında məfkurəvi müsədimələr olmuşdur.

Türkiyədəki radikalizmin müvəffəqiyyətə əsri Türkiyə Cumhuriyyəti və münəvvər türk demokrasisi təcəssüs etdiyindən sonra, bu təsadümlərin (toqquşmaların) etiməli aradan qalxaraq türk ellərinin vəhdəti, səmimiyyət və qardaşlığı bire on qat daha artmış olur. Bunun üçündür ki, biz Türkiyə Cumhuriyyəti bayramını yalnız Anadolu türklərinə degil, bütün türklərə xas böyük və məsus bir bayram olaraq tələqqi edər və bu bayram münasibətilə yalnız türkiyəliləri degil, bütün türkləri təbrik edərəz.

**Baş məqalə
"Yeni Qafqasya", 1 təşrini-sani
(noyabr) 1926, №3**

Mətūf - dönüş

P.S. Məqaləni redaksiyaya

professor Şirməmməd

Hüseynov təqdim edib.

*Azərbaycan köylüləri tənə (paravoza) "Od arabası" deyərlər. Od - atəş deməkdir. - Red.